


Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti




HƏDƏFLƏR



Əsas icraçı qurumların performansı*

(100 ballıq şkala əsasında)

Məsul olduqları tədbirlərin sayı**



* Əsas icraçı qurumların performansı müəyyənləşdirilərkən, hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər «1» bal, icrasına başlanılmış tədbirlər «0.5» bal, icrasına başlanılmamış tədbirlər «0» bal ilə qiymətləndirilməklə əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduqları tədbirlərin ümumi sayına bölünmüşdür. Belə ki, əsas icraçı qurumların performansı qiymətləndirilərkən, məsul olduqları tədbirlərin «Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi»ndəki tədbirlərdəki xüsusi çəkisi nəzərə alınmamışdır.

** Aidiyyəti qurumların məsul olduqları tədbirlərin sayı 2017-ci ildən icrasına başlanılan tədbirləri özündə ehtiva edir.

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti

37%

- 2017-ci ilin ilk altı ayı üzrə irəliləmiş

■ <50% ■ 50%—90% ■ >90%

Prioritetlərin icra vəziyyəti*

Əsas icra göstəriciləri** “outcome” (2020-ci il üzrə)

Təsir *** “impact”

Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması

30%

ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması

real ÜDM-in 1 milyard 560 milyon artması

Enerjidən istifadədə optimal səmərəliliyə nail olunması

40%

məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması

7700 daimi yeni iş yerinin yaradılması

Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

50%

2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması

Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması

0%

yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi

İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi

30%

ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi

Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi

50%

kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azaldılması

Xidmət sektorunun inkişaf etdirilməsi üzrə tələblərin qarşılanmasına dəstək verilməsi

25%

qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması

Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi

63%

Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin edilməsi

38%

* Prioritetlərin icra vəziyyəti 2017-ci ilin ilk altı ayında icra edilmiş və ya icrasına başlanılmış tədbirləri özündə ehtiva edir.

** Əsas icra göstəriciləri üzrə qiymətləndirmə illik əsasda aparılır və 2017-ci ilin yekununda qiymətləndiriləcəkdir.

*** Təsir indikatoru üzrə qiymətləndirmə 2020-ci ildə aparılacaqdır.

YARIMİLLİK MONİTORİNG VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi *

Görülmüş işlər barədə qısa məlumat:

2017-ci ilin ilk 6 ayı ərzində "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafı üzrə Strateji Yol Xəritəsi"ndə 2017-ci və sonrakı illər üçün müəyyən edilmiş tədbirlərin **3 faizi** icra edilmiş, **67 faizinin** isə icrasına başlanılmışdır.

Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə ilk peşə-ixtisas və ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxılaraq dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanmış, bəzi işəgötürənlər və elmi tədqiqat institutları tərəfindən müxtəlif universitetlərin təhsil və elmi-texniki inkişaf baxımından dəstəklənməsi istiqamətində iş aparılmış, enerjiden istifadədə optimal səmərəliliyə nail olmaq məqsədilə yanacaq-enerji balansının tərtib edilməsi qaydalarının hazırlanmasına başlanılmışdır. Bununla yanaşı, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətində sənayedə istifadə olunmayan aktivlər və təbii resurslar üzrə mərkəzi reyestrə əks olunacaq əsas məlumatların strukturu formalaşdırılmış, yerli kontentin inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, "BP" şirkəti, yerli maşınqayırma müəssisələri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüşlər keçirilmiş, dünya təcrübəsi araşdırılmışdır. "Daşkəsən Filizsaflaşdırma" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi istiqamətində müxtəlif şirkətlərlə danışıqlar aparılmış, "Azəralüminium" ASC-nin sağlamlaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanmışdır. İnvestisiya məlumat bankının hazırlanması üçün sahə üzrə əsas tələblər müəyyən olunmuş, eləcə də, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 13 iyul tarixli 2199 nömrəli və "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi barədə" 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamlarına uyğun olaraq, "Doing Business" və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilmişdir.

Əsas problemlər:

- 1. Özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi və idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısının müəyyən edilməsi, eləcə də regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması üzrə tədbirlərin icrası ilə bağlı iş aparılmamışdır.**
- 2. Biznes və investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə zəruri dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra tapşırıqların icrası istiqamətində işlər sürətli şəkildə getmir.**

Təvsiyələr:

- 1. Strateji Yol Xəritəsində icra müddətinin 2017-ci il müəyyən edildiyi tədbirlərin icrası istiqamətində işlər sürətləndirilə və yaradılmış işçi qrupların fəaliyyətinin səmərəliliyi artırıla bilər.*
- 2. Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş islahatların aidiyyəti qurumlar tərəfindən effektiv tətbiqinin təmin edilməsi ilə bağlı işlər sürətləndirilə bilər.*

* Yarımillik hesabatda qiymətləndirmə tərəfindən görülmüş işlərə dair əlaqələndirici qurum təqdim edilmiş hesabat (2017-ci ilin 6 ayı üzrə), aidiyyəti tərəflərlə müzakirələr, təqdim edilmiş təsdiqedicə sənədlər və digər qiymətləndirmə vasitələri əsasında həyata keçirilmişdir. Əlaqələndirici qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.

Prioritet 1.1. Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması

Görülmüş işlər barədə qısa məlumat:

Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna dair proqnozlar əsasında 2017/2018-ci tədris ili üçün şagird qəbulu planı hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. 2017/2018-ci tədris ilində təsnifata daxil edilmiş 22 yeni ixtisas (18 ixtisas ağır sənaye və maşınqayırma istiqamətləri üzrə olmaqla) üzrə şagird qəbulu nəzərdə tutulmuşdur. Eləcə də “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nda texniki və texnoloji ixtisaslar qrupuna yenidən baxılmış və əmək bazarının tələblərinə uyğun yeni təsnifat layihəsi hazırlanmış və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulmuşdur.

Bir sıra universitetlərlə işəgötürənlər və elmi tədqiqat institutları arasında təhsil və elmi-texniki inkişafa dəstək məqsədilə bağlanmış müqavilələr əsasında birgə ixtisasartırma və yenidən hazırlanma kurslarının təşkili, həmin universitetlərin tərkibində müxtəlif elmi tədqiqat laboratoriyalarının və mərkəzlərinin yaradılması, yeni ixtisas fənlərinin tədrisi üçün proqram və digər sənədlərin, eləcə də müasir tələblərə uyğun tədris planlarının işlənilib hazırlanması üzrə iş aparılmışdır.

Elmi tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi və kommersiyalaşdırılması həyata keçirilir.

Problemlər:

Özəl investisiya əsasında model müəssisə (zavod) yaradılmasının dəstəklənməsi istiqamətində iş aparılmamışdır.

Təvsiyələr:

Strateji Yol Xəritəsində özəl investisiya əsasında model müəssisə (zavod) yaradılmasının dəstəklənməsi üzrə icra müddətinin 2017-ci il müəyyən edildiyi nəzərə alınaraq, bu tədbirin icrası sürətləndirilə bilər.

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	5 tədbirdən 3-ü	60%
İcrasına başlanılmamışdır	5 tədbirdən 2-si	40%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddə ti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.1.1.Qənaətli istehsal metodları üzrə təhlil aparılması	İqtisadiyyat Nazirliyi	Tarif Şurası, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, "Azneftkimyamaş" ASC, APIK, "Daşkəsən Filizsaflaşdırma" ASC	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müvafiq əmri ilə sözügedən bənd üzrə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. Bununla yanaşı, bəndin icrasının təmin olunması məqsədilə fəaliyyət proqramı müəyyən edilmiş, müvafiq olaraq beynəlxalq təcrübənin araşdırılması ilkin məqsəd kimi müəyyən edilmişdir. Mövcud mərhələdə beynəlxalq təcrübənin araşdırılması Yaponiya təcrübəsinin öyrənilməsinə həsr edilmiş və müvafiq məlumatlar toplanmışdır. Yaponiya təcrübəsi haqqında müvafiq arayış hazırlanmışdır.
1.1.2. Özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. Eyni zamanda model müəssisənin öyrənilməsi məqsədilə xarici ölkələrin təcrübələri araşdırılır.
1.1.3.Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması	Təhsil Nazirliyi	İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İşəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna dair proqnozlar əsasında 2017/2018-ci tədris ili üçün şagird qəbulu planı hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. 2017/2018-ci tədris ilində təsnifata daxil edilmiş 22 yeni ixtisas üzrə şagird qəbulu nəzərdə tutulmuşdur. Bu ixtisaslardan 18-i ağır sənaye və maşınqayırma istiqamətləri üzrə kadr hazırlığını əhatə edir:</p> <ol style="list-style-type: none"> 1. Avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator; 2. Mühafizə-yanğın siqnalizasiyasının elektromontyoru; 3. Əl ilə elektrik qaynaq avadanlıqlarının (transformatorların) təmiri üzrə elektrik montyoru; 4. İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər; 5. Lift üzrə elektromexanik; 6. Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki; 7. Rabitə quraşdırıcısı-antenaçı;

					<p>8. Proqramla idarə olunan dəzgahların operatoru;</p> <p>9. Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru;</p> <p>10. Yerüstü aviasiya avadanlıqları üzrə mexanik;</p> <p>11. Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı;</p> <p>12. Metropoliten metal konstruksiyalarının təmiri və xidməti üzrə çilingər-elektik;</p> <p>13. Metropoliten avadanlıqlarının təmiri və xidməti üzrə çilingər-elektrik;</p> <p>14. Metropoliten tunel və stansiya avadanlıqlarının təmiri və xidməti üzrə çilingər-elektrik;</p> <p>15. Avtomobil (dəniz, çay) nəqliyyatında hərəkət və yükləmə-boşaltma işləri dispetçer məntəqəsinin operatoru;</p> <p>16. Yağ sənayesi işçisi-usta;</p> <p>17. Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı;</p> <p>18. İşıq və işıqlandırma şəbəkələri elektroquraşdırıcısı.</p> <p>2015/2016-cı tədris ilində 123, 2016/2017-ci tədris ilində 154 ixtisas üzrə şagird qəbulu aparıldığı halda, növbəti tədris ilində əmək bazarının dəyişən tələbatını daha dolğun ödəmək məqsədilə 175 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.</p> <p>“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”ndakı texniki və texnoloji ixtisaslar qrupuna yenidən baxılmış və əmək bazarının tələblərinə uyğun yeni təsnifat hazırlanmışdır. Yenidən işlənmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nın layihəsinin təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulmuşdur. Yeni layihədə ixtisasların sayı 54-dən 44-dək azaldılmışdır:</p> <ol style="list-style-type: none"> 1. Aerokosmik mühəndislik; 2. Aviasiya təhlükəsizliyi mühəndisliyi; 3. Cihaz mühəndisliyi; 4. Ekologiya mühəndisliyi; 5. Elektrik və elektronika mühəndisliyi; 6. Energetika mühəndisliyi; 7. Fövqəladə hallar mühəndisliyi; 8. Geologiya və geofizika mühəndisliyi; 9. Geomatika mühəndisliyi; 10. Gəmi energetik qurğuları mühəndisliyi;
--	--	--	--	--	--

					<p>11. Gəmi inşası və təmiri mühəndisliyi; 12. Gəmiçilik və dəniz naviqasiyası mühəndisliyi; 13. Hava nəqliyyatının hərəkətinin təşkili; 14. İnformasiya texnologiyaları; 15. İnşaat mühəndisliyi; 16. Kimya mühəndisliyi; 17. Kommunikasiya sistemləri mühəndisliyi; 18. Kompüter mühəndisliyi; 19. Qida mühəndisliyi; 20. Logistika mühəndisliyi; 21. Maşın mühəndisliyi; 22. Material elmləri; 23. Mexanika mühəndisliyi; 24. Mexatronika və robototexnika mühəndisliyi; 25. Meliorasiya mühəndisliyi; 26. Memarlıq; 27. Metallurgiya mühəndisliyi; 28. Mədən mühəndisliyi; 29. Mühəndis fizikası; 30. Neft-qaz mühəndisliyi; 31. Nəqliyyat tikintisi mühəndisliyi; 32. Nəqliyyat vasitələri mühəndisliyi; 33. Proseslərin avtomatlaşdırılması mühəndisliyi; 34. Sənaye mühəndisliyi; 35. Sistem mühəndisliyi; 36. Şəhərsalma; 37. Telekommunikasiya mühəndisliyi; 38. Uçuş mühəndisliyi; 39. Yanğın təhlükəsizliyi mühəndisliyi; 40. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri; 41. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı; 42. Optotexnika; 43. Pirotexniki vasitələrin texnologiyası; 44. Silah və silah sistemlərinin istehsal texnologiyası.</p> <p>Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində UFAZ Universiteti üçün tədris korpusunun əsaslı təmiri, yeni laboratoriyaların tikintisi və təchizatı həyata keçirilməkdədir. Tədris korpusu növbəti tədris ilinə istifadəyə veriləcəkdir. TEMPUS proqramı çərçivəsində Azərbaycan Texniki</p>
--	--	--	--	--	--

					<p>Universiteti nəzdində ustadlıq mərkəzi yaradılmış və İKT vasitələri ilə təchiz edilmişdir. Universitetdə “Nanostrukturulu materialların sintezi və tətbiqi problemləri” Elmi Tədqiqat Laboratoriyasına xüsusi qurğu (“Spark Plasma sinterinq Furnase” tipli nanotexnologiya cihazı və Elektroqığılcım örtükçəkmə üçün ЭФИ-46 A qurğusu) alınmışdır.</p> <p>Azərbaycan Texnologiya Universitetində Mexanika və metallurgiya mühendisliyi fakültəsinin Mexanika və texnoloji maşınlar kafedrasının nəzdində yeni metallurgiya laboratoriyası istifadəyə verilmişdir. Sumqayıt Dövlət Universitetində TEMPUS proqramı çərçivəsində GEONETCast laboratoriyası yaradılmışdır.</p> <p>Magistratura səviyyəsinin “Sənayenin təşkili və idarə olunması”, “İqtisadiyyat”, “Kommersiya” və digər iqtisadiyyat ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə yeni təhsil proqramları təsdiq edilmişdir. Cari tədris ilindən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetində tədris həmin təhsil proqramları əsasında təşkil olunmuşdur.</p> <p>Azərbaycan Texniki Universitetində “Metallurgiya mühendisliyi” və “Materialşünaslıq mühendisliyi” ixtisaslarının tədris planlarında “Nanotexnoloji materialşünaslığın əsasları” fənninin tədrisi üçün proqram və digər sənədlər işlənilib hazırlanmışdır. Universitetin əməkdaşları tərəfindən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq peşə-bakalavr və peşə-magistr ixtisas dərəcələri üçün müasir tələblərə uyğun tədris planları işlənilib hazırlanmışdır.</p> <p>Müxtəlif ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə dəyişən cərəyan lokomotivlərinin istismar xüsusiyyətlərinin dərinədən mənimsənilməsi üçün fənn proqramlarının və mühazirə toplularının yenidən işlənilməsi istiqamətində işlər aparılır.</p> <p>Müasir tələblər nəzərə alınaraq, “Ekologiya mühendisliyi” ixtisasına aid “Məsafədən zondlanmanın fiziki əsasları”, “Meliorsiya və rekultativ işin ekoloji əsasları”, “Mühəndis geodeziyası” fənlərinin tədris proqramları işlənilib hazırlanmışdır.</p> <p>Sumqayıt Dövlət Universitetində tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə onların beynəlxalq akkreditasiya təşkilatları tərəfindən akkreditasiya olunması istiqamətində işlər həyata keçirilmişdir. Bakalavriat səviyyəsində tədris</p>
--	--	--	--	--	--

				<p>olunan iki ixtisas (“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi”), magistratura səviyyəsində isə bir ixtisas (“Enerji menecmenti”) akkreditasiyadan keçmiş, Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASIIN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAAE) tərəfindən həmin ixtisaslara müvafiq akkreditasiya şəhadətnaməsi verilmişdir.</p> <p>Azərbaycan Texniki Universitetində “Nanometal” MMC ilə birlikdə termiki emal texnologiyalarının işlənməsi sahəsində innovasiya mərkəzi yaradılmışdır. Müasir “Nanomexanika” elmi tədqiqat laboratoriyasının yaradılması üçün layihə hazırlanmış, laboratoriyanın yaradılması ilə bağlı AMEA-nın Fizika İnstitutu, “İqlim” Elm-İstehsalat Müəssisəsi ilə əməkdaşlıq edilmişdir. Həmçinin, universitetdə Fransanın SCHNEIDER ELECTRIC “Asinxron mühərriklərin tezlik çeviriciləri” üzrə tədris mərkəzi yaradılmışdır. Mingəçevir Dövlət Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə birgə startap layihələrinin dəstəklənməsi, qrant müsabiqələrinin keçirilməsi, kommersiyalaşdırılması və innovativ ideyaların reallaşdırılması məqsədilə universitetin “İnnovativ biznes inkubasiya mərkəzi” tərəfindən 2017-ci ilin 12 iyun tarixində İKT sahəsi üzrə 5 prioritet istiqaməti əhatə edən müsabiqə keçirilmişdir.</p> <p>2017-ci ilin mart və aprel aylarında MDU-da “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC və Invest “HI-TECH” MMC mütəxəssisləri ilə birgə sənayenin inkişafına dair treninqlər təşkil edilmişdir.</p> <p>Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Akkord Qazax” sement zavodunun dəstəyi ilə universitetdə sement və beton sınağı laboratoriyası açılmışdır.</p> <p>Sumqayıt Dövlət Universitetində yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrinin istehsal müəssisələrinə tətbiqi məqsədilə “Azərikimya” İstehsalat Birliyi, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti, AMEA-nın Polimer Materialları İnstitutu, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə tədris və elmi əməkdaşlıq barədə müqavilələr imzalanmışdır.</p> <p>02.03.2017-ci il tarixində Sumqayıt Dövlət Universiteti ilə SOCAR “Azərikimya” İB arasında bağlanmış müqaviləyə</p>
--	--	--	--	---

					<p>əsasən birgə ixtisasartırma və yenidən hazırlanma kurslarının təşkil edilməsi nəzərdə tutulmuşdur.</p> <p>21.02.2017-ci il tarixində Sumqayıt Dövlət Universiteti ilə "Azərişiq" ASC-nin Tədris Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən cəmiyyətin kadrlarının treninqi prosesinə universitet əməkdaşlarının cəlb edilməsi nəzərdə tutulmuşdur.</p> <p>2016-2017-ci illərdə "Şirvan Oil" şirkətində mühəndislərin dərəcələrinin artırılması məqsədilə təşkil edilmiş treninqlərdə SDU-nun 2 əməkdaşı iştirak etmişdir.</p> <p>Azərbaycan Texnologiya Universiteti ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında bağlanmış memorandum əsasən universitetdə logistika laboratoriyasının yaradılması barədə qərar qəbul edilmişdir.</p> <p>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "TEKOPLAST" Şirkəti, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti, "ATEF" Şirkəti, "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Təmiz Şəhər" ASC, "Azərikimya" İstehsalat Birliyi arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqavilələri imzalanmışdır. Bu müqavilələrə əsasən, qeyd olunan şirkətlərin mütəxəssisləri üçün təlimlərin təşkili və onların sifarişinə əsasən ixtisaslaşmış kadrların hazırlanması nəzərdə tutulur.</p>
1.1.4. Elmi tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi	Azərbaycan Milli Elmlər Akademiyası	İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmiş məktubla Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 08 noyabr 2425 nömrəli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında ("YT Park") icra edilən layihələr barədə məlumat təqdim edilmişdir.</p> <p>"YT Park"-da innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi və kommersiyalaşdırılması həyata keçirilir.</p>
1.1.5. Sahəvi assosiasiyaların yaradılmasının dəstəklənməsi və müntəzəm fəaliyyətinin təmin edilməsi	İqtisadiyyat Nazirliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. Bununla yanaşı, sözügedən bəndin icrasına əsasən ağır sənaye və maşınqayırma sahəsində müəssisələrin siyahısı müəyyənləşdirilmişdir.</p>

					<p>Assosiasiyaların yaradılması ilə bağlı beynəlxalq təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin təcrübəsi araşdırılır. Assosiasiyaların yaradılması məsələsi ilə bağlı hazırda xarici ölkələrdə mövcud olan assosiasiyalar barədə məlumat toplanmışdır. Eyni zamanda, assosiasiyaların yaradılmasının qarşılıqlı maraq çərçivəsində və könüllü əsaslarla qurulduğunu nəzərə alaraq, hazırda özəl maşınqayırma müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılır.</p>
--	--	--	--	--	--

Prioritet 1.2. Enerjiden istifadədə optimal səmərəliliyə nail olunması

Görülmüş işlər barədə qısa məlumat:

Prioritetin icrası məqsədilə işçi qrup yaradılmış, işçi qrupun iclaslarında yanacaq-enerji balansının tərtib edilməsi qaydalarının hazırlanması məqsədilə aidiyyəti qurumlar tərəfindən yanacaq-enerji balansı üzərində fəaliyyət sahələrinə aid olan hissələrin təkmilləşdirilməsi, eyni zamanda həmin hissələrə aid qanunvericiliklə bağlı layihənin hazırlanaraq təqdim edilməsi qərara alınmışdır. Eləcə də “Azərenerji” ASC və “Azərişiq” ASC tərəfindən gecə-gündüz və pik saatlarda güc və enerji istehlakı, onun iqtisadi təsirləri barədə arayış tərtib edilməsi və arayışlar icraçılar tərəfindən təhlil edildikdən sonra işçi qrupun növbəti iclaslarında müzakirə edilərək, rəylər əsasında müvafiq təkliflərin hazırlanması üzrə iş aparılması nəzərdə tutulmuşdur.

Hər 10,0 milyon kVts elektrik enerjisinin istehlakının gündüzdən gecəyə sürüşdürülməsinin “Azərenerji” ASC-yə iqtisadi səmərəsi, gecə-gündüz tariflərinə texniki baxımdan keçid imkanları və bununla bağlı olan məsələlərə dair Cəmiyyətin nümayəndələri tərəfindən müvafiq arayışın təqdim edilməsi, elektrik enerjisinin pik və qeyri-pik saatlarda istehsal və istehlakının araşdırılması üçün subyektlərə müvafiq məlumatların təqdim edilməsi və “Azərişiq” ASC tərəfindən illik istehlakı 5 milyon kvts-dan çox olan istehlakçıların siyahısının hazırlanması ilə bağlı tapşırıqlar müəyyən edilmişdir.

Strateji müəssisələr anlayışının dəqiqləşdirilməsi, “Azərenerji” ASC və “Azərişiq” ASC tərəfindən gecə-gündüz və pik saatlarda güc və enerji istehlakının iqtisadi təsirləri, həmçinin müvafiq strateji müəssisələr üzrə enerji istehlakının həcmi barədə arayışların tərtib edilməsi, arayışlar icraçılar tərəfindən təhlil edildikdən sonra işçi qrupun növbəti iclaslarında müzakirə edilməsi, rəylər əsasında müvafiq təkliflərin hazırlanması nəzərdə tutulmuşdur.

Problemlər:

- 1. Bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası sürətli şəkildə aparılmır.**
- 2. Enerji balansının optimallaşdırılması üçün bazarda olan bütün tərəflər prosesə cəlb edilməmişdir.**

Təvsiyələr:

- 1. Bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası sürətləndirilə bilər.*
- 2. Enerji balansının optimallaşdırılması prosesinə iri istehsalçılarla yanaşı, iri istehlakçılar da daha aktiv cəlb oluna bilər. Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması üçün tarif ilə yanaşı, qeyri-tarif stimulları da nəzərdən keçirilə bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	5 tədbirdən 4-ü	80%
İcrasına başlanılmamışdır	5 tədbirdən 1-i	20%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddə ti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.2.1. Enerji balansının optimallaşdırılması, tələb və təklifin uzlaşdırılması	Tarif Şurası	Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, "Azərişiq" ASC	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrupu yaradılmışdır. Ölkə üzrə yanacaq-enerji balansının tərtib edilməsi və müvafiq məlumatların yığılması üçün mövcud balansın təkmilləşdirilməsinə və qanunvericilikdə öz əksini tapmasına zərurət yaranır. Bunun üçün yanacaq-enerji balansının təkmilləşdirilməklə tərtib edilməsi, yanacaq-enerji ehtiyatlarının kompleks istifadəsi sxemlərinin işlənilib hazırlanması, elektroenergetika və yanacaq sistemlərindən səmərəli istifadə, onların mühafizəsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və zərərli təsirinə qarşısının alınmasının cari və perspektiv planlaşdırılması üzrə dövlət proqramlarının işlənilməsi, müvafiq tədbirlər üzərində dövlət nəzarətinin həyata keçirilməsi, istifadə ilə bağlı müvafiq enerji növünün son istehlakçıya qədər (məişət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr) istehlakı barədə məlumatların toplanması, dövlət statistik hesabat formaları və onlar doldurma qaydaları kimi amillər nəzərə alınaraq yanacaq-enerji balansının tərtib edilməsi qaydalarının hazırlanması nəzərdə tutulur.</p> <p>SOCAR-ın, "Azərişiq" ASC-nin və "Azərenerji" ASC-nin nümayəndələrinə, qeyd olunan məsələlər nəzərə alınmaqla, mövcud yanacaq-enerji balansı üzərində fəaliyyət sahələrinə aid olan hissələrin təkmilləşdirilməsi və eyni zamanda həmin hissələrə aid qanunvericiliklə bağlı layihənin hazırlanaraq növbəti görüşdə müzakirəyə çıxarılması tapşırılmışdır.</p> <p>Məsələ ilə bağlı 2017-ci il 14 iyun tarixində müvafiq işçi qrupunun iclası keçirilmiş, mümkün təkmilləşdirmə istiqamətləri müzakirə edilmiş və hər bir icraçı tərəf üzrə müvafiq təkliflərin hazırlanaraq Katibliyə təqdim edilməsi tapşırılmışdır. Hazırda məsələ ilə bağlı fəaliyyət işçi qaydasında davam etdirilir.</p>
1.2.2. Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması	Tarif Şurası	Energetika Nazirliyi, "Azərenerji" ASC, İqtisadiyyat Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrupu yaradılmışdır. Tariflər istehlakçıların maraqlarına uyğun olmaqla yanaşı, təchizatçının gəlirin əldə edilməsi ilə bağlı xərclərini qarşılamaq, sahə üzrə xidmət səviyyəsinin yüksəldilməsinə, investisiya qoyuluşlarının da müəyyən səviyyədə təmin edilməsinə imkan yaratmalıdır. "Azərişiq" ASC-dən günün saatları üzrə elektrik enerjisindən istifadə və şəbəkənin</p>

					<p>yüklənməsi ilə bağlı məlumatlar istənilməlidir. Eyni zamanda, bu istiqamətdə ölkəmizdə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən "Elektrik enerjisi sektorunun maliyyə bərpası planının hazırlanması" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər çərçivəsində bu məsələnin diqqətdə saxlanılması qərara alınmışdır.</p> <p>"Azərenerji" ASC və "Azərişiq" ASC tərəfindən gecə-gündüz və pik saatlarda güc və enerji istehlakı, onun iqtisadi təsirləri barədə arayışın hazırlanması, arayışlar icraçılar tərəfindən təhlil edildikdən sonra işçi qrupun növbəti iclaslarında müzakirə edilməsi və verilmiş rəylər əsasında müvafiq təkliflərin hazırlanması qərara alınmışdır.</p>
1.2.3. Strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi	Tarif Şurası	İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrup yaradılmışdır.</p> <p>Strateji müəssisələr üzrə güzəştli tarif müəyyənləşdirilməsinin təchizatçının gəlirlərinin azalmasına səbəb olmamasına görə digər bir qrup üçün itən gəliri kompensasiya edəcək səviyyədə tarif artımı həyata keçirilməlidir. Bu isə istehlakçılar arasında ədalət prinsiplərinin pozulmasına və diskriminasiya halının yaranmasına səbəb olmaqla yanaşı, təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə davamlı xidmətin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxara bilər.</p> <p>Göstərilənlər nəzərə alınaraq, məsələyə kompleks baxılmasının zəruriliyi vurğulanmış, bu baxımdan, hər 10,0 milyon kVts elektrik enerjisinin istehlakının gündüzdən gecəyə sürüldürülməsinin "Azərenerji" ASC-yə iqtisadi səmərəsi, gecə-gündüz tariflərinə texniki baxımdan keçid imkanları və bununla bağlı olan məsələlərə dair növbəti görüşdə Cəmiyyətin nümayəndələri tərəfindən müvafiq arayışın təqdim edilməsi, eyni zamanda elektrik enerjisinin pik və qeyri-pik saatlarda istehsal və istehlakının araşdırılması üçün subyektlərə müvafiq məlumatların təqdim edilməsi tapşırılmışdır. İşçi qrupun iclasında "Azərişiq" ASC-yə illik istehlakı 5 milyon kvts-dan çox olan istehlakçıların siyahısının hazırlanması ilə bağlı tapşırıq verilmişdir.</p> <p>Strateji müəssisələr anlayışının dəqiqləşdirilməsi, "Azərenerji" ASC və "Azərişiq" ASC tərəfindən gecə-gündüz və pik saatlarda güc və enerji istehlakı, onun iqtisadi təsirləri, həmçinin müvafiq strateji müəssisələr üzrə enerji istehlakının həcmi barədə arayış təqdim edilməsi, arayışlar icraçılar tərəfindən təhlil edildikdən sonra işçi qrupun növbəti</p>

					iclaslarında müzakirə edilməsi və verilmiş rəylər əsasında müvafiq təkliflərin hazırlanması qərara alınmışdır. Hazırda məsələ ilə bağlı fəaliyyət işçi qaydasında davam etdirilir.
1.2.4. Enerji istehlakçılarının enerjiden səmərəli istifadəyə yönləndirilməsi	Energetika Nazirliyi	İqtisadiyyat Nazirliyi, Tarif Şurası	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Enerji istehlakçılarının enerjiden səmərəli istifadəyə yönləndirilməsi üzrə 2017-ci ilin I rübündə Energetika Nazirliyi tərəfindən yaradılmış işçi qrupun iclasında “Azərenerji” ASC və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxslə birlikdə müzakirələr aparılmışdır. Belə ki, enerji istehlakçılarının enerjiden səmərəli istifadəyə yönləndirilməsi üzrə təkliflərin hazırlanaraq işçi qrupa təqdim edilməsi, təhlili və yekun hesabatın hazırlanması Energetika Nazirliyinin illik iş planında 2017-ci ilin IV rübündə nəzərdə tutulmuşdur.</p> <p>Enerji istehlakçılarının enerjiden səmərəli istifadəyə yönləndirilməsi üzrə 2017-ci ilin I rübündə Energetika Nazirliyi tərəfindən yaradılmış işçi qrupun iclasında “Azərenerji” ASC və Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə birlikdə müzakirələr aparılmışdır. Belə ki, enerji istehlakçılarının enerjiden səmərəli istifadəyə yönləndirilməsi üzrə təkliflərin hazırlanaraq işçi qrupa təqdim edilməsi, təhlili və yekun hesabatın hazırlanması Energetika Nazirliyinin illik iş planında 2017-ci ilin IV rübündə nəzərdə tutulmuşdur.</p> <p>Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Energetika Nazirliyinin 2017-ci il 9 fevral və 13 iyul tarixli əmrləri ilə işçi qrup yaradılmış və Strateji Yol Xəritəsində tədbirlər planı üzrə Energetika Nazirliyinin əsas icraçı olduğu tədbirlərin icrasının müzakirəsi və rüb ərzində görülmüş işlərə dair işçi qrupun iclasları keçirilərək protokollar tərtib olunmuşdur. Həmçinin, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin əsas icraçı olduğu tədbirlərin həyata</p>

					keçirilməsi ilə əlaqədar yaradılmış işçi qrupun 2017- 2020-ci illər üçün illik iş planı hazırlanmış və işçi qrupun iclasında müzakirə olunaraq təsdiq olunmuşdur.
1.2.5. Ağır sənaye, xüsusilə metallurjiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi	Tarif Şurası	İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrup yaradılmışdır.</p> <p>Ağır sənaye, xüsusilə metallurjiya müəssisələrinin sayı və onların illik istehlakının həcmi barədə məlumatların təqdim edilməsi iclasda "Azərişiq" ASC-yə tapşırılmışdır. Növbəti görüşdə təqdim olunan məlumatların müzakirəsi nəzərdə tutulur.</p> <p>İşçi qrupun iclasında "Azərenerji" ASC və "Azərişiq" ASC tərəfindən gecə-gündüz və pik saatlarda güc və enerji istehlakı onun iqtisadi təsirləri, həmçinin ağır sənaye və metallurjiya müəssisələri üzrə enerji istehlakının həcmi barədə arayış təqdim edilməsi, arayışlar icraçılar tərəfindən təhlil edildikdən sonra işçi qrupun növbəti iclaslarında müzakirə edilməsi və verilmiş rəylər əsasında müvafiq təkliflərin hazırlanması qərara alınmışdır. Hazırda məsələ ilə bağlı fəaliyyət işçi qaydasında davam etdirilir.</p>

Prioritet 1.3. Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

Görülmüş işlər barədə qısa məlumat:

Müvafiq işçi qrup yaradılmış, sənayedə istifadə olunmayan aktivlər və təbii resurslar üzrə mərkəzi reyestrə əks olunacaq əsas məlumatların strukturu formalaşmışdır. Hazırda ağır sənaye və maşınqayırma sahəsi üzrə mövcud dövlət müəssisələrinin ilkin bazasının formalaşdırılması məqsədilə dövlət mülkiyyətində olan ağır sənaye və maşınqayırma müəssisələri barədə təhlillər aparılır. Eyni zamanda, sənayedə istifadə olunmayan aktivlərin (müəssisələrin) və təbii resursların mərkəzi reyestrinin yaradılması üzrə tapşırıqın icrasının təmin olunması məqsədilə bu sahədə mövcud təbii ehtiyatlar barədə müvafiq məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir.

Problemlər:

Strateji Yol Xəritəsində mərkəzi elektron reyestrin yaradılması müddətinin 2017-ci il müəyyən edilməsinə baxmayaraq, təqdim olunmuş məlumata əsasən reyestrin yaradılması işləri hazırda ilkin mərhələdədir.

Təvsiyələr:

- Bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası sürətləndirilə bilər.*
- Reyestrə qeyri-qənaətbəxş vəziyyətdə olan və işləməyən özəl müəssisələr, habelə özəlləşmə ilə bağlı ayrıca bölmələr də əlavə edilə bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	1 təbirdən 1-i	100%
İcrasına başlanılmamışdır *	–	0%

* Strateji Yol Xəritəsində bu prioritet üzrə müəyyən edilmiş 4 təbirdən 3-nün icra müddəti 2018-2020-ci illəri əhatə etdiyi üçün 2017-ci ilin ilk altı ayı üzrə qiymətləndirmədə həmin tədbirlərin icra vəziyyəti nəzərə alınmamışdır.

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
1.3.1. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin “Strateji yol xəritələri üzrə işçi qruplarının yaradılması barədə” 2017-ci il 7 aprel tarixli 68 nömrəli əmrinə əsasən, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Tədbirlər Planı” hissəsinin 1.3.1 və 1.3.2-ci yarımbəndlərinin icrası üzrə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılmış və hesabat dövrü ərzində (3 may və 5 iyun tarixlərində) işçi qrupun iclaslarının keçirilməsi təmin edilmişdir.</p> <p>Keçirilmiş icaslarda işçi qrupun üzvlərinin təklifləri əsasında sənayedə istifadə olunmayan aktivlər və təbii resurslar üzrə yaradılması nəzərdə tutulan mərkəzi reyestrə əks olunacaq əsas məlumatların strukturu formalaşmışdır.</p> <p>Hazırda ağır sənaye və maşınqayırma sahəsi üzrə mövcud olan dövlət müəssisələrinin ilkin bazasının formalaşdırılması məqsədilə Komitənin məlumat bazasındakı dövlət mülkiyyətində olan ağır sənaye və maşınqayırma müəssisələri, habelə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na uyğun olaraq Komitəyə təqdim edilmiş ağır sənaye və maşınqayırma sahəsi üzrə qeydiyyatda alınmış vergi ödəyiciləri (dövlət müəssisələri) barədə məlumatlarla bağlı təhlil işləri aparılır.</p> <p>Eyni zamanda, sənayedə istifadə olunmayan aktivlərin (müəssisələrin) və təbii resursların mərkəzi reyestrinin yaradılması ilə bağlı tapşırığın icrasının təmin olunması məqsədilə bu sahə üzrə mövcud olan təbii ehtiyatlar barədə müvafiq məlumatların təqdim edilməsi ilə bağlı Komitə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2017-ci il 12 iyun tarixli 170120204511 nömrəli məktubla müraciət edilmişdir.</p>
1.3.2. Mərkəzi reyestrə daxil olan aktivlərin və təbii resursların qiymətləndirilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır <input checked="" type="checkbox"/> 2017-ci ildə icrası qiymətləndirilmir	
1.3.3. Canlandırma fəaliyyətinin həyata keçirilməsi	Əmlak Məsələləri	Vergilər Nazirliyi,	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır	

	Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi		<input type="checkbox"/> icrasına başlanılmamışdır <input checked="" type="checkbox"/> 2017-ci ildə icrası qiymətləndirilmir	
1.3.4. Aktivlərin təyinatının dəyişdirilməsi	Nazirlər Kabineti	Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	2018- 2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır <input checked="" type="checkbox"/> 2017-ci ildə icrası qiymətləndirilmir	

Prioritet 2.1. Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması

Görülmüş işlər barədə qısa məlumat:

Strateji Yol Xəritəsində bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində iş aparılmamışdır.

Problemlər:

Strateji Yol Xəritəsində bu prioritet çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində iş aparılmamışdır.

Təvsiyələr:

Strateji Yol Xəritəsində regional bazarlara ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması üzrə icra müddətinin 2017-ci il müəyyən edildiyini nəzərə alaraq, bu tədbirin icrası sürətləndirilə bilər.

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	–	0%
İcrasına başlanılmamışdır	2 tədbirdən 2-si	100%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.1.1. Regional bazarlara ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması	İqtisadiyyat Nazirliyi	Dövlət Gömrük Komitəsi, AZPROMO	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Tədbirin icrası ilə bağlı hazırda müvafiq təhlillər aparılır. Regional bazarlara ixrac perspektivi olan malların siyahısı hazırlandıqdan və müvafiq təhlillər yekunlaşdıqdan sonra nəticələri barədə məlumat tədbirin icra müddəti ərzində aidiyyəti üzrə təqdim olunacaqdır.
2.1.2. Seçilmiş sahələrə investisiyaların cəlb olunması	İqtisadiyyat Nazirliyi	AZPROMO	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Seçilmiş yerli malların istehsalı üçün tələb olunan investisiya və maliyyələşmə vasitələrinin təmin olunması sahəsində investorlar üçün təşkil ediləcək stimullaşdırıcı tədbirlər barədə təkliflər daxil olacağı təqdirdə, bu kimi məsələlər xarici investorlarla keçirilən görüşlər zamanı, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında hökumətlərarası komissiyaların növbəti iclaslarında müzakirəyə çıxarıla bilər.

Prioritet 2.2. İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi

Görülmüş işlər barədə qısa məlumat:

Prioritetin icrası məqsədilə işçi qrup yaradılmış, işçi qrupun iclası keçirilmiş, satınalma, o cümlədən yerli kontentin mövcud vəziyyəti və digər məsələlər müzakirə olunmuşdur. Yerli kontentin inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, "BP" şirkəti, yerli maşınqayırma müəssisələri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında bir neçə dəfə görüş keçirilmiş və yerli kontentin inkişafı ilə bağlı dünya təcrübəsi araşdırılmışdır.

Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması və müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.

Problemlər:

- 1. Strateji Yol Xəritəsinin 2.2.1-ci tədbirinin icra müddətinin 2017-ci il müəyyən olunmasına baxmayaraq, idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısının müəyyən edilməsi istiqamətində təhlillər aparılmamışdır.**
- 2. Strateji Yol Xəritəsinin 2.2.3-cü tədbirinin icra müddəti 2017-ci il müəyyən olunsada, bu istiqamətdə işlər sürətlə və həmin tədbirdə nəzərdə tutulmuş qaydada aparılmamışdır.**

Təvsiyələr:

- 1. İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısı Strateji Yol Xəritəsinin 2.2.1-ci tədbirində nəzərdə tutulmuş qaydada təhlillər aparılaraq müəyyən edilə bilər.*
- 2. Maşın və avadanlıq, qoşqu və yarımqoşqu, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların (konkret məhsullar üzrə) yaradılması və fəaliyyətinin təmin edilməsi istiqamətində çevik iş mexanizmi qurula və bütün bazar iştirakçıları, o cümlədən transmilli şirkətlər də cəlb edilə bilər.*
- 3. İdxaləvəzəddici istehsalda istifadə olunan, ölkədə mövcud olmayan xammal növlərinin müəssisələrin sifarişləri əsasında birləşdirilmiş vahid sorğularla mərkəzi qaydada satın alınması ilə bağlı araşdırmalar aparıla bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	5 tədbirdən 3-ü	60%
İcrasına başlanılmamışdır	5 tədbirdən 2-si	40%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.2.1. İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyən edilməsi	İqtisadiyyat Nazirliyi		2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Aidiyyəti bəndin icrasını təmin etmək məqsədilə işçi qrup yaradılmış, görüş keçirilmiş və illik iş proqramı tərtib edilmişdir. Eyni zamanda, idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların idxal həcmi müəyyən olunmuş, ilkin variant olaraq siyahı tərtib edilmişdir. Metallurgiya üzrə tərtib olunmuş siyahı işçi qaydasında Prezident Administrasiyasına təqdim olunmuşdur. Maşınqayırma üzrə idxal olunan məhsulların siyahısı İqtisadiyyat Nazirliyinin www.senaye.gov.az internet portalında yerləşdirilmiş və bu barədə məlumatlar müvafiq müəssisələrə bildirilmişdir.
2.2.2. Milli kontentin normativ bazasının gücləndirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. İclasda satınalma, o cümlədən yerli kontentin mövcud vəziyyəti və digər məsələlər müzakirə olunmuşdur. Yerli kontentin inkişafı ilə əlaqədar İqtisadiyyat Nazirliyi, SOCAR, BP şirkəti, yerli maşınqayırma müəssisələri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında cari ildə bir neçə dəfə görüş keçirilmişdir. Bununla yanaşı, yerli kontentin inkişafı ilə bağlı dünya təcrübəsi araşdırılmışdır.
2.2.3. Maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların yaradılması və fəaliyyətinin təmin edilməsi	İqtisadiyyat Nazirliyi		2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Müvafiq yarımbəndin icrası ilə bağlı iri sifarişçi dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilmişdir. Tərtib olunmuş siyahı üzrə iri dövlət müəssisələri tərəfindən istehlak olunan məhsulların müəyyən edilməsi məqsədilə müvafiq məktublar göndərilmişdir. Əlavə olaraq, yerli istehsalçıların məlumatlandırılması məqsədilə müvafiq məlumatlar www.senaye.gov.az saytında yerləşdirilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. Növbəti iclaslarda iri dövlət müəssisələri ilə istehsalçı müəssisələr arasında qarşılıqlı əlaqə qurulması üçün görüşlərin keçirilməsi nəzərdə tutulur. İşçi qrupun növbəti iclası cari ilin oktyabr ayına nəzərdə tutulmuşdur. Sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələri nümayəndələrinin iştirakı ilə sənayenin 8 sahəsi üzrə işçi qruplar yaradılmışdır və onların müntəzəm fəaliyyəti olaraq təmin edilir.

<p>2.2.4. Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması</p>	<p>İqtisadiyyat Nazirliyi</p>	<p>Azərbaycan Respublikası Dövlət Neft Şirkəti</p>	<p>2017-2018</p>	<p><input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır</p>	<p>İqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilmişdir. İclasda SOCAR tərəfindən idxal olunan məhsullar barədə ətraflı məlumatlar tərtib olunması qərarı alınmışdır.</p> <p>Xarici və daxili investorlarla birgə istehsal sahələrinin yaradılması istiqamətində mütəmadi olaraq iş aparılır. Bununla bağlı, 2017-ci ilin əvvəlində “Qaradağ Maşınqayırma” ASC ilə Çin Xalq Respublikasının “CHINA CAMC ENGINEERING CO. LTD” şirkəti arasında görüş keçirilmiş və müzakirələr aparılmışdır. Hazırda tərəflər arasında müzakirələr davam etdirilir.</p> <p>Müəssisələr tərəfindən təqdim olunmuş layihələr barədə məlumatlar AzPROMO-nun rəsmi internet saytında yerləşdirilmişdir.</p> <p>Hazırda SOCAR-a idxal edilən avadanlıq və onunla əlaqəli digər məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi ilə bağlı məktub layihəsi hazırlanır. “Qaradağ Maşınqayırma” ASC ilə Çin Xalq Respublikasının “CHINA CAMC ENGINEERING CO. LTD” şirkəti arasında ilk görüşdən sonra əlavə olaraq bir neçə görüş keçirilmişdir. Görüşlərdə Çin şirkətinin mütəxəssis heyəti “Qaradağ Maşınqayırma” ASC-nin texnoloji parkına səfər edərək mövcud vəziyyətlə tanış olmuşlar. Növbəti görüş qarşılıqlı əməkdaşlığın tərəflər üzrə yaradacağı hüquqi münasibətlərin tənzimlənməsi məsələləri ilə bağlı olmuşdur. Hazırda tərəflər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün anlaşma memorandumunun layihəsi hazırlanmaqdadır. Müəssisələr tərəfindən təqdim olunmuş layihələr barədə məlumatlar AzPROMO-nun rəsmi internet saytında yerləşdirilmişdir.</p>
--	-------------------------------	--	------------------	--	--

2.2.5. Müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması	Müdafiə Sənayesi Nazirliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	Tədbirin icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür.
---	----------------------------	--	-----------	---	---

Prioritet 2.3. Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi

Görülmüş işlər barədə qısa məlumat:

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilmiş, məsləhətçi şirkətin tövsiyələri nəzərə alınmaqla, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilmiş, sonradan müsabiqənin müddəti müvafiq tarixədək uzadılmışdır. Müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq şirkətə ünvanlı dəvət məktubları göndərilmiş, müəssisənin özəlləşdirilməsinə maraqlı göstərən bir neçə yerli və xarici şirkətlə danışıqlar aparılmış, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış və zəruri məlumatlar təqdim edilmişdir.

“Əlvan metallurgiyasının inkişaf etdirilməsi” tədbirinin icrası ilə bağlı “Azəralüminium” ASC-nin sağlamlaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müəssisənin kredit öhdəliklərinin ödənilməsinə möhlət verilməsi, alüminium istehsalında əsas xammal olan alüminium-oksidi (gil-torpaq) və anod bloklarının idxalının əlavə dəyər vergisindən azad olunması barədə təkliflər hazırlanmış, “Azərbaycan Respublikasında alüminium sənayesinin inkişafına dair Tədbirlər Planı”nın layihəsi, habelə onun təsdiq olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır.

Eyni zamanda, Gəncədə fəaliyyət göstərən Det-Al Alüminium Kompleksinin istehsal gücünün 100 min tona çatdırılması üçün 2-ci fazanın tikintisinə başlanılması, alunit filizinin emalı layihəsinə dövlət dəstəyinin göstərilməsi, ölkədə anod bloklarının istehsalının təşkili ilə bağlı, habelə bir sıra digər təkliflər hazırlanaraq baxılmaq üçün aidiyyəti üzrə təqdim olunmuşdur.

Problemlər:

Qara və əlvan metallurgiyada istehsal ediləcək və prioritet hesab edilən son çeşid məhsullar müəyyənləşməmiş, bu səbəbdən dövlət və qeyri-dövlət investisiyalarının tələb olunan həcmi və bu investisiyaların cəlb ediləcəyi dəyər zəncirinin hissələri dəqiq müəyyən edilməmişdir.

Təvsiyələr:

- Polad məhsullarının istehsalına dair investisiya layihələrinə baxılarkən, mürəkkəb (nano-polad və s.), əlavə dəyəri yüksək olan çeşidlərə üstünlük verilə bilər;*
- Yerli alunit xammalından istifadə edərək alüminium son məhsullarının istehsal edilməsi üçün vençur maliyyələşdirmə sxemləri araşdırıla bilər;*
- Dağ-mədən işlərinin düzgün planlaşdırılması, illik istismar hədəflərinin dəqiqləşdirilməsi və nəticədə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün tədbirlər görülməlidir;*
- İnvestisiya layihələrinin ekspertizası səviyyəsinin yüksəldilməsi, bu sahədə elmi potensialın işlək institusional modelinin qurulması üçün təkliflər hazırlana bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	2 tədbirdən 2-si	100%
İcrasına başlanılmamışdır	–	0%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.3.1. Qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının “Canlandırma fəaliyyətinin həyata keçirilməsi” (2018-2020) adlı 1.3.3-cü, “Qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsi” (2017-2020) adlı 2.3.1-ci və “Əlvən metallurgiyasının inkişaf etdirilməsi” (2017-2020) adlı 2.3.2-ci yarım bəndlərinin icrası ilə əlaqədar işçi qrup yaradılmışdır.</p> <p>Cari ilin may ayında işçi qrupun ilk iclası keçirilmiş, iclasda tədbirin icrası ilə bağlı qrup üzvləri arasında fikir mübadiləsi aparılmış, qrupun 2017-ci il üçün iş proqramı qəbul edilmişdir.</p> <p>“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilmiş, məsləhətçi şirkətin tövsiyələri nəzərə alınmaqla, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilmiş, sonradan müsabiqənin müddəti 31.08.2017-ci il tarixinədək uzadılmışdır.</p> <p>Müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq şirkətə ünvanlı dəvət məktubları göndərilmiş, müəssisənin özəlləşdirilməsinə maraq göstərən bir neçə yerli və xarici şirkətlə danışıqlar aparılmış, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış, zəruri məlumatlar verilmişdir.</p>
2.3.2. Əlvən metallurgiyasının inkişaf etdirilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>“Əlvən metallurgiyasının inkişaf etdirilməsi” tədbirinin icrası ilə bağlı “Azəralüminium” ASC-nin sağlamlaşdırılması və fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə müəssisənin kredit öhdəliklərinin ödənilməsinə möhlət verilməsi, alüminium istehsalında əsas xammal olan alüminium-oksidin (gil-torpaq) və anod bloklarının idxalının əlavə dəyər vergisindən azad olunması barədə təkliflər hazırlanmış, “Azərbaycan Respublikasında alüminium sənayesinin inkişafına dair Tədbirlər Planı”nın layihəsi, habelə onun təsdiq olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır.</p> <p>Eyni zamanda, Gəncədə fəaliyyət göstərən Det-AI Alüminium Kompleksinin istehsal gücünün 100 min tona çatdırılması üçün 2-ci fazanın tikintisinə başlanılması, alunit filizinin emalı</p>

					layihəsinə dövlət dəstəyinin göstərilməsi, ölkədə anod bloklarının istehsalının təşkili, habelə bir sıra digər təkliflər hazırlanaraq, baxılmaq üçün aidiyyəti üzrə təqdim olunmuşdur.
--	--	--	--	--	--

Prioritet 2.4. Xidmət sektorunun inkişaf etdirilməsi

Görülmüş işlər barədə qısa məlumat:

Prioritetin icrası məqsədilə müvafiq işçi qruplar yaradılmışdır və hazırda təhlillər aparılır. Dağ-mədən sahəsi üzrə xidmətlərin siyahısı dağ-mədən sektorunda fəaliyyət göstərən müəssisələrlə görüşdən sonra müəyyənləşdiriləcəkdir. Bu zaman müəssisələrin potensialları və region ölkələri ilə mövcud əməkdaşlıqlar, təklif olunan xidmətlərin regional bazarlara yönəlməsi və region ölkələrinin ehtiyacları nəzərə alınacaqdır.

Problemlər:

- 1. Beynəlxalq mədən və metallurgiya şirkətləri ilə birgə layihələrin icrasına dağ-mədən sənayesində fəaliyyət göstərən yerli müəssisələrin cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə getmir.**
- 2. Strateji Yol Xəritəsinin 2.4.2-ci tədbirinin icra müddətinin 2017-ci il müəyyən edilməsinə baxmayaraq, işlər hazırlıq mərhələsindədir.**

Təvsiyələr:

- 1. Dağ-mədən sektorunda çalışan yerli xidmət (qeyri-neft) müəssisələrinin beynəlxalq layihələrə daha fəal cəlb olunması üçün bu sahədə yerli güclərin yaradılması və təşviqi ilə bağlı işlər sürətləndirilə bilər.*
- 2. Maşın və avadanlıqların quraşdırılması sahəsində xidmətlərin ixracına mane olan səbəblər müəyyənləşdirilə və tədbirin icrası sürətləndirilə bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	2 tədbirdən 1-i	50%
İcrasına başlanılmamışdır	2 tədbirdən 1-i	50%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
2.4.1. Dağ-mədən sənayesində xidmətlərin təşviqi	İqtisadiyyat Nazirliyi	APIK	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Müvafiq bənd üzrə yaradılmış işçi qrupun iclası keçirilmiş və ətraflı müzakirələr aparılmışdır. Müzakirələr zamanı ölkəmizdə mövcud dağ-mədən sənayesində xidmətlərin rolu, onların iş həcmində payı və digər istiqamətlərdə müzakirələr aparılmışdır. Görüşdə ümumi olaraq bu sahədə göstərilən xidmətlərin müəyyənləşdirilməsi qərara alınmışdır. Hazırda işlər davam etdirilir.</p> <p>Sahə üzrə xidmətlərin siyahısı dağ-mədən sektorunda fəaliyyət göstərən müəssisələrlə görüşdən sonra müəyyənləşəcəkdir.</p>
2.4.2. Xidmətlərin ixracı imkanlarının genişləndirilməsinin təşviqi	İqtisadiyyat Nazirliyi	Dövlət Gömrük Komitəsi	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Müvafiq bənd üzrə yaradılmış işçi qrupun iclası keçirilmiş və ətraflı müzakirələr aparılmışdır. Müzakirələr zamanı ölkəmizdə mövcud sənayedə xidmətlərin rolu, o cümlədən digər istiqamətlərdə müzakirələr aparılmışdır. Görüşdə sənaye sahəsindən xidmətlərin müəyyənləşdirilməsi qərara alınmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.</p> <p>İşçi qrupun növbəti iclaslarının sentyabr və noyabr aylarında keçirilməsi planlaşdırılır.</p> <p>İlk görüşdə maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində fəaliyyət göstərən müəssisələrin iştirakı ilə növbəti görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.</p> <p>Maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində fəaliyyət göstərən müəssisələrlə görüşdən sonra yekun siyahı hazırlanacaqdır. Bu zaman müəssisələrin potensilləri və region ölkələri ilə mövcud əməkdaşlıqları, təklif olunan xidmətlərin regional bazarlara yönəlməsi və region ölkələrinin ehtiyacları nəzərə alınacaqdır.</p> <p>Hazırda xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin xaricə çıxış imkanları və bu sahədə müəssisələrə lazımı köməklik göstərilməsi yolları araşdırılır.</p>

Prioritet 3.1. Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi

Görülmüş işlər barədə qısa məlumat:

İnvestisiya məlumat bankının hazırlanması üçün sahə üzrə əsas tələblər müəyyən olunmuşdur. Gələcəkdə yaradılacaq layihənin daha funksional olması üçün xüsusi nümunələr alınmışdır. Layihənin əsas mahiyyətini əks etdirən məzmun və struktur müəyyən olunmuş, icra zamanı ən son veb texnologiyalar (HTML5, CSS3, Ajax, PHP, jQuery və.s) tətbiq olunmuşdur. Həmçinin alternativ həllər və gələcəkdə istifadə edilməsi zərurəti yarana biləcək müxtəlif proqram bloklarının inteqrasiya edilməsi imkanları araşdırılmışdır. Hazırda investisiya məlumat bankının internet səhifəsi üzərində iş aparılır və səhifənin idarə edilməsi üçün kontent yazılır, “back-end” və “front-end” hissələri işlənir. İnternet səhifəsinin ilkin prototipi hazırdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2017-ci il 2 iyun tarixli 2947 nömrəli sərəncamlarına uyğun olaraq “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilmişdir.

Problemlər:

Biznes və investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə zəruri dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra tapşırıqların icrası istiqamətində işlər sürətli şəkildə getmir.

Tövsiyələr:

Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş islahatların aidiyyəti qurumlar tərəfindən effektiv tətbiqinin təmin edilməsi ilə bağlı işlər sürətləndirilə bilər.

İcra edilmişdir	4 tədbirdən 1-i	25%
İcrasına başlanılmışdır	4 tədbirdən 3-ü	75%
İcrasına başlanılmamışdır	–	0%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
3.1.1. İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi	İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	İqtisadiyyat Nazirliyi, AZPROMO	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Müvafiq istiqamətdə beynəlxalq təcrübə araşdırılmış və vacib sahələr üzrə qeydlər aparılmışdır. Layihənin icrası zamanı dünya təcrübəsinə əsaslanan yeni veb texnologiyaların tətbiqi nəzərə alınmışdır.</p> <p>İnkişaf etmiş ölkələrin analoji veb layihələrinin araşdırılması zamanı diqqətçəkən xüsusi blokların iş prinsipi nəzərdən keçirilmişdir. Gələcəkdə yaradılacaq layihənin daha funksional olması üçün xüsusi nümunələr alınmışdır.</p> <p>Strateji Yol Xəritəsinin prioritetlərində qeyd olunan sahələr nəzərə alınaraq müvafiq işlər görülmüş, layihənin əsas mahiyyətini əks etdirən məzmun və struktur müəyyən olunmuşdur.</p> <p>Səhifənin hazırlanması üçün sahə üzrə əsas tələblər müəyyən olunmuşdur. Layihənin icrası zamanı ən son veb texnologiyalar (HTML5, CSS3, Ajax, PHP, jQuery və s.) tətbiq olunmuşdur.</p> <p>Bu istiqamətdə qarşıda duran hədəflər təhlil olunaraq müvafiq qeydlər aparılmışdır.</p> <p>Səhifənin texniki tələblərinə uyğun olaraq müvafiq məlumatlar toplanmışdır. Alternativ həllər və gələcəkdə istifadə edilməsi zərurəti yarana biləcək müxtəlif proqram bloklarının inteqrasiyası imkanları araşdırılmışdır.</p>
3.1.2. İnvestisiya mühitinin yaxşılaşdırılması	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, "Azərenerji" ASC, Azəriqaz İB	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrup yaradılmışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 iyun tarixli F-85 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.</p> <p>Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 13 iyul tarixli 2199 nömrəli və "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması</p>

					<p>ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamlarına uyğun olaraq ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin icrası nəzərdə tutulur.</p> <p>Belə ki, “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində aşağıda qeyd edilən normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilmişdir:</p> <ol style="list-style-type: none"> 1. Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, İnzibati Xətalər Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilmiş; 2. Gömrük keçid məntəqələrində sahibkarların ixrac və idxal missiyalarının daha sürətli və çevik həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilmiş; 3. Sahibkarların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması üçün “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilmiş; 4. Sağlam rəqabət şəraitində bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmiş; 5. Sahibkarların maliyyə resurslarına əlçatanlığının təmin
--	--	--	--	--	---

					<p>edilməsi istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli "Kredit büroları haqqında" və 2017-ci il 2 may tarixli "Daşınar əmlakın yüklülüüyü haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmiş;</p> <p>6. Tikinti sektorunun daha da inkişaf etdirilməsi və tikinti icazələrin alınması prosedurlarının sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində bir sıra dəyişikliklər edilmiş;</p> <p>7. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, mülkiyyət hüququnu təsdiq edən çıxarışın elektron qaydada əldə olunması imkanı təmin edilmişdir.</p>
3.1.3. Yeni maliyyələşmə mexanizmlərinin tətbiq edilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>İcraçılardan ibarət işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.</p> <p>Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 iyun tarixli F-85 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır. Beynəlxalq təcrübədə tətbiq olunan yeni maliyyələşmə mexanizmlərinin maşınqayırma sahəsində tətbiqi imkanları araşdırılır.</p> <p>Belə ki, yeni maliyyələşmə mexanizmlərinin tətbiq olunması ilə bağlı araşdırmalara başlanılmış, ilkin olaraq vençur kapitalı barədə araşdırma həyata keçirilmişdir. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına alternativ maliyyə alətlərindən istifadənin genişləndirilməsi tədbirinin icrası ilə əlaqədar məktub ünvanlanmış və qeyd olunan tədbirlərin icrası ilə bağlı təkliflərin hazırlanması üçün aidiyyəti dövlət qurumları ilə bərabər, sahibkarların (və ya onların birliklərinin) iştirakı ilə müzakirələrin təşkili hər iki qurum tərəfindən məqsəduyğun hesab olunmuşdur</p>
3.1.4. Sənaye müəssisələri üçün zəruri infrastrukturun təmin edilməsi	İqtisadiyyat Nazirliyi		2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Ölkədə sənaye müəssisələri üçün zəruri infrastrukturların təmin edilməsi məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir.</p>

					Hazırda Masallıda sənaye məhəlləsinin yaradılması istiqamətində işlər görülür. Sənaye müəssisələri, o cümlədən ağır sənaye və maşınqayırma müəssisələri tərəfindən infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində müraciətlər olduğu təqdirdə müvafiq kömək göstəriləcəkdir.
--	--	--	--	--	---

Prioritet 3.2. Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin edilməsi

Görülmüş işlər barədə qısa məlumat:

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Proqramda “Maşınlar üzrə (2006/42/EC direktivi)” Avropa direktivi əsasında milli texniki rəqlamentlərin hazırlanması və qəbulu, eyni zamanda beynəlxalq və Avropa standartları əsasında hazırlanmış milli texniki rəqlamentlərdə qeyd edilən istinad standartlarının hazırlanması və qəbulu nəzərdə tutulmuşdur.

Sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə təqdim edilmişdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsinin təkmilləşdirilməsi məqsədilə müasir dizaynda və məlumatların daha operativ əldə olunması istiqamətində görülən işlər hazırda başa çatmaq üzrədir. Bundan başqa, Komitə tərəfindən təsis edilmiş publik hüquqi şəxslərin rəsmi internet səhifələrinə domen (gov.az) alınması üçün müraciət edilmişdir. Həmçinin, “Azərbaycan Akkreditasiya Mərkəzi” (www.accreditation.gov.az), “Patent və Əmtəə Nişanları Mərkəzi” (www.patent.gov.az), “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxslərin rəsmi internet səhifələrinin yaradılması məqsədilə müsabiqə elan edilmişdir. Azərbaycanda qüvvədə olan standartların elektron bazası yaradılmış, hazırda bazanın sayt vasitəsilə ictimaiyyətə açıq şəkildə təqdim olunması istiqamətində proqramlaşdırma işləri görülməkdədir.

Problemlər:

Müəssisələr tərəfindən idarəetmə sistemləri standartlarının tətbiqi istiqamətində işlər sürətli şəkildə getmir.

Təvsiyələr:

- Yerli müəssisələr tərəfindən beynəlxalq standartların mənimsənilməsinə, eləcə də idarəetmə sistemləri standartlarının tətbiqinə dəstək mexanizmləri artırıla bilər;*
- Xarici bazarlarda məhsulların keyfiyyətinə dair tələblər və müvafiq beynəlxalq standartlar, onların əldə edilməsi şərtləri barədə məlumatların standartlaşdırma sahəsində rəsmi onlayn resurslar vasitəsilə yerli müəssisələrə çatdırılması üçün tədbirlər görülməlidir;*
- Müəssisələrin idarəetmə strukturunda satış, marketinq, satışdan sonra qulluq kimi bölmələrin gücləndirilməsi üçün dəstək tədbirləri nəzərdə tutula bilər.*

İcra edilmişdir	–	0%
İcrasına başlanılmışdır	4 tədbirdən 3-ü	75%
İcrasına başlanılmamışdır	4 tədbirdən 1-i	25%

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə	Əlaqələndirici qurum tərəfindən təqdim edilmiş məlumatlar
3.2.1. Beynəlxalq standartlaşdırma sistemində uyğunlaşmanın təmin edilməsi	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2017-ci il tarixli 113S nömrəli Sərəncamının 2.3-cü bəndində nəzərdə tutulmuş tapşırığın icrası məqsədilə hazırlanmış “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmış və münasibət bildirilməsi üçün 05.06.2017-ci il tarixli 170123200791 nömrəli məktubla aidiyyəti qurumlara göndərilmişdir.</p> <p>Proqramın icrası çərçivəsində Avropa İttifaqının direktivləri əsasında 33 milli texniki rəqlamentin və beynəlxalq standartlara istinad olunan milli standartların hazırlanması, qəbulu və sahibkarlara təqdim olunması nəzərdə tutulmuşdur. Bu proqramda “Maşınlar üzrə (2006/42/EC direktivi)” Avropa direktivi əsasında milli texniki rəqlamentlərin hazırlanması və qəbulu, eyni zamanda beynəlxalq və Avropa standartları əsasında hazırlanmış milli texniki rəqlamentlərdə qeyd edilən istinad standartlarının hazırlanması və qəbulu nəzərdə tutulmuşdur.</p>
3.2.2. Sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması	İqtisadiyyat Nazirliyi		2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 20 aprel 2017-ci il tarixdə "Daxili nəzarət. Risklərin idarə olunması. Məsuliyyət" mövzusunda təlim keçirilmişdir.</p> <p>Sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmış, razılaşdırılıb təsdiq edilmək üçün IN-X/O-5853/2017 nömrəli 2017-ci il 8 may tarixli məktubla Nazirlər Kabinetinə təqdim edilmişdir.</p> <p>2017-ci ilin iyul ayında işçi qrupun iclası keçirilmiş, işçi qrup üzvlərinə iş planının tərtib edilməsi və qrupun qarşısında duran vəzifələrin icrası ilə bağlı təkliflərin təqdim edilməsi tapşırılmışdır.</p>
3.2.3. Şəffaflığın artırılması və	Standartlaş-		2017-	<input type="checkbox"/> icra edilmişdir	Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral

onlayn resursların məzmununun gücləndirilməsi	dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi		2020	<input checked="" type="checkbox"/> icrasına başlanılmışdır <input type="checkbox"/> icrasına başlanılmamışdır	<p>tarixli 1234 nömrəli Fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilmiş və institusional islahatlar aparılmışdır. Bu islahatların tərkib hissəsi olaraq Komitənin rəsmi internet sahifəsinin təkmilləşdirilməsi məqsədilə müasir dizaynda və məlumatların daha operativ şəkildə əldə olunması istiqamətində görülən işlər hazırda başa çatmaq üzrədir. Bundan başqa, Komitə tərəfindən təsis edilmiş publik hüquqi şəxslərin rəsmi internet sahifələrinə domen (gov.az) alınması üçün müraciət edilmişdir. Həmçinin "Azərbaycan Akkreditasiya Mərkəzi" (www.accreditation.gov.az), "Patent və Əmtəə Nişanları Mərkəzi" (www.patent.gov.az), "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxslərin rəsmi internet sahifələrinin yaradılması məqsədilə müsabiqə elan edilmişdir.</p> <p>Hazırda Komitənin saytı vasitəsilə akkreditasiya olunmuş laboratoriyaların siyahısı, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları tərəfindən verilmiş uyğunluq sertifikatlarının siyahısı ictimaiyyətə açıqlanır. Digər informasiya ehtiyatlarının ictimaiyyətə əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq işlərin görülməsinə başlanmışdır. Azərbaycanda qüvvədə olan standartların elektron bazası yaradılmış, hazırda bazanın sayt vasitəsilə ictimaiyyətə açıq şəkildə təqdim olunması istiqamətində proqramlaşdırma işləri görülməkdədir.</p> <p>Həmçinin Komitənin informasiya ehtiyatlarının siyahısında dəyişiklik edilməsi və təkmilləşdirilməsi ilə bağlı qərar layihələri hazırlanaraq müvafiq qurumların rəyinin alınması üçün göndərilmişdir.</p> <p>Aparılmış idarəetmə və struktur islahatlarının davamı olaraq Komitə tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilmiş, "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.4-cü bəndinə uyğun olaraq xidmətlərdən istifadə zamanı tələb olunan sənədlərin sayı minimuma endirilmişdir. Yeni təsis edilmiş publik hüquqi şəxslərin fəaliyyət sahələrini əhatə edən elektron xidmətlərin Komitənin elektron xidmətləri siyahısında saxlanması məqsədilə qərar layihəsi hazırlanaraq, razılaşdırılmaq üçün aidiyyəti qurumlara göndərilmişdir.</p> <p>Komitənin informasiya ehtiyatlarının siyahısında dəyişiklik</p>
---	---	--	------	---	---

					edilməsi və onuntəkmilləşdirilməsi ilə bağlı qərar layihəsi hazırlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1.-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının layihələrinə dair münasibət bildirilməsi məqsədilə 3 müvafiq quruma Komitə tərəfindən məktub göndərilmişdir.
3.2.4. Sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviq edilməsi	İqtisadiyyat Nazirliyi	Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> icrasına başlanılmışdır <input checked="" type="checkbox"/> icrasına başlanılmamışdır	Bəndin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin F-85 nömrəli əmri ilə cari ilin 7 iyun tarixində işçi qrup yaradılmışdır. AZPROMO-nun təşkilatçılığı ilə növbəti rübdə sözügedən işçi qrupun iclası keçiriləcəkdir.